

17 aprel 2018-ci il

Naxçıvan xanlığı çağdaş ədəbiyyatımızda

Azərbaycan ədəbiyyatında zamanı düzgün qiyamətləndirən, dövrün ruhunu, ahəngini duyan, ədəbi mühitə yeniliklər gətirən, tarixin dönmələrindən gələn səsləri, ictimai-siyasi hadisələri ədəbiyyatımıza gətirən qələm sahibləri oxucularla mənəvi körpü yaratmağa müvəffəq olurlar. Tariximizin ictimai-siyasi hadisələrinə biganə qalmayan, qələmə ilə yaşanılan zamanın tablosunu yaratmağa çalışan, ədəbiyyatımıza rənglər qatan yazıçı Güllü Məmmədova müxtəlif mövzularda yazdığı əsərləri ilə oxucu təfəkkürünün tələbinə cavab verən əsərlərin müəllifi olaraq tanınır. Onun qələmə aldığı "Qarabəkir əfsanəsi", "Zamanların qəhrəmanı Qarabəkir", "Mənim üçün varsan" kimi əsərləri qələm sahibinin mənəvi dünyasının, yaradıcı təfəkkürünün məhsulu, vətənpərvərlik duyğularının təzahürü olaraq ədəbiyyatımıza daxil olub.



Güllü xanımın qələmə aldığı ilk romanı "Qarabəkir əfsanəsi" türk dilinə tərcümə olunmuş və Türkiyədə çap edilmişdir. Müasir dövrümüzdə bəhs edən "Mənim üçün varsan" romanı əsasında isə Azərbaycan Dövlət Televiziyası eyniadlı film-tamaşa çəkməmişdir.

Yazıcının yaradıcılığına daxil olan "Kalbali xan" tarixi romanı Naxçıvan xanlığının ictimai-siyasi hadisələrlə zəngin olan tarixindən və tarixi şəxsiyyətlərdən bəhs edir. Əsərdə "Türkmənçay" müqaviləsinin bağlanması ilə Azərbaycanın ikiyə parçalanması və Ermənistən dövlətinin yaranması səbəbləri tarixi faktlarla təsvir olunur. Vurğulayaq ki, "Kalbali xan" tarixi romanı müəllifin Naxçıvan tarixinə həsr olmuş sayca ikinci əsəridir. Kitaba öz söz

yazan akademik İsmayılov Hacıyev yazıır ki, müəllifin birinci romanı "Qarabəkir əfsanəsi" 1918-20-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi faciələrdən və soyqırımlarından bəhs edir. "Kalbali xan" romanında faciələrin yaranma səbəbləri, kökü və mənbələri qələmə alınır. Azərbaycanın dövlətçilik tarixində xanlıqlar dövrünün özünəməxsus yeri olduğundan yazıçı romanada XVIII əsrin sonu, XIX əsrin əvvəllerində Cənubi Qafqazda, o cümlədən, Naxçıvan xanlığında gedən ictimai-siyasi prosesləri qələmə alır. Təbii ki, gərgin əmək, axtarışlar nəticəsində, ərsəyə gələn tarixi romanda müəllif Kalbali xanın həyatını, mübarizəsini, bir insan və diplomat olaraq daxili xarakterini obrazlaşdırılmış, bədii ifadə və təsvir vasitələrinin köməyi ilə qəhrəmanına həssas münasibət bəsləyərək, oxucusuya təqdim edir.

Tarixi hadisələrə obyektiv yönündən yanaşan Güllü Məmmədova xalq arasında böyük nüfuza malik olan Kalbali xanı böyük diplomatik manevrlər edən obraz kimi təqdim edərkən, onun dövrünün ictimai-siyasi proseslərin axarında, Naxçıvanın müstəqil-

liyi uğrunda mübarizə aparan tarixi şəxsiyyət olaraq dolğun obrazını yaratmağa çalışmışdır. Tarixdən bəlliidir ki, Kalbali xan mahir bir süvari qoşun sərkərdəsi olmaqla bərabər, həm də bacarıqlı diplomat olub. O, həm Rusyanın, həm də İranın işğalçılıq siyasetinə qarşı diplomatik addımlar atıb. Belə bir şəxsiyyət haqqında tarixi romanın müəllifi olan Güllü xanım "Taxt...uğrunda savaş", "Xacə şahın sonu", "Rus taunu", "İşğal və yaxud generalın ölümü", "Ölümə bərabər ayrılıq" və digər başlıqlı hissələrdə mübarizələrlə dolu tarixin dönməmini, tarixdə yaşayan Kalbali xanın Azərbaycanın və onun ayrılmaz hissəsi olan Naxçıvanın hərəkət və dövlətçilik tarixində xidmətlərini, qəhrəmanlığını oxucusuna təqdim edir.

